

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi

Sərqiñ ilk demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyəti

28 May-Respublika Günü Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərle hekk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qurur hissi duyduğu, arzularının çıxış açıldığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı düz 100 il əvvəl bu işqli may gündündə arzusuna qovuşdu. Sərqiñ ilk dəfə azad, demokratik, dünvəyi dəyərlərə söykənən müstəqil bir respublikanın yaradığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrden artıq davam edən müstəmleke əsərindən azad oludu, Sərqiñ ilk demokratik respublikasının təmənləri qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Beyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrde xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlıksosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslerinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fealiyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərədan və bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu demokratik dövlət Avropanın demokratik dəyərləri ilə Şərqiñ mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.

Müsəlman Şərqində ilk respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyi haqqında "İstiqlal bəyannaməsi"ni qəbul etməklə elan etdi. Milli Şuranın 24 səsənə (iki nəfər - Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət "İstiqlal bəyannaməsi", yaxud "Misağı-milli" (əqdnəme) Azərbaycan millətinin varlığıni bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı - "İstiqlal bəyannaməsi"nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. "İstiqlal bəyannaməsi"ndə demokratik dövlətə məxsus atributların - həkimiyətin xalqa mənsub olması, vətəndaşların mülli və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyətdən asılı olmayaq, azad inkişafi üçün şərait yaradılması, ən nəhayət, həkimiyətin bölünməsi kimi prinsiplərin dövlət fealiyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşə-

riyətə nümayiş etdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyadan əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi. "İstiqlal bəyannaməsi"ni qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi biterəf Fətəli xan Xoyskiya tapşırı. Çənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövləti - Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışqlar apararaq iyunun 4-də ayrı-ayrılıqla müqavilə imzaladılar. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacınski imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün çox ağır idi, Azərbaycanla Osmanlı dövləti arasında isə "daimi sühl və dostluq münasibətləri"ni bərqrər edirdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Parisdə Müttefiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-faktō tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdırıldı və parlament onu təntənəli şəkildə qeyd etdi. Bu hadisə münasibətlə ümumi amnistiya elan edildi. Yanvarın 19-da Azərbaycanın və Gürcüstanın rəsmi nümayəndəleri Paris Sülh Konfransı Ali Şurasının iclasına dəvet edildilər. Antanta Çənubi Qafqazın yeni dövlətlərini tanımaqla onları xarici təcavüzden qorumaq üçün öz üzərine öhdəliklər götürdü. Azərbaycan Xalq Cümhuriyyətinin de-faktō tanınmasına qədər dövlət quruculuğu sahəsində heç bir təcrübəsi olmayan xalq qısa bir müddət ərzində normal fealiyyət göstərən dövlət aparati yaratmağa, 20-dən çox dövlətlə, o cümlədən Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollanda, YUNANİSTAN, Danimarka, İtalya, Fransa, İsviçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və başqaları ilə başkonsulluq, konsul agentlikləri səviyyəsində əlaqələri qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quşulu parlamenti respublika idi. Yeni yaranmış dövlət öz fealiyyəti dövründə "Türkşəmkə, İslamlılaşmaq və müasirleşmək" ideyası uğrunda mübarizə aparır. Hökumət Gəncədəki fealiyyəti dövründə - 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında fərمان imzalandı. Azərbaycan dilli savadlı kadrların çatışmazlığı nəzəre alıнаraq, dövlət idarələrində müvəqqəti olaraq rus dilindən də istifadə olunmasına icazə verildi. İyunun 24-də üzərində ağ rəngli aypara və sekkizgüzəli ulduz təsviri olan qırmızı bayraq dövlət bayraqı kimi qəbul edildi, noyabrın 9-da isə həmin bayraq üçəngli - yaşıł, qırmızı və mavi zolaqlardan ibarət olan bayraqla əvəz olundu. 1919-cu il sentyabrın 1-də Bakı Universitetinin təsis olunması haqqında qərar qəbul olundu. Dərsler noyabrın 15-de başlandı. Kənd Təsərrüfatı İnstitutunun yaradılması haqqında qənar qəbul olundu. 1919-cu ilin oktyabrında mətbuat sahəsində senzura ləğv olundu. Azərbaycanın müxtəlif regionlarında kişi və qadın seminariaları açıldı, dövlətin hesabına yüze yaxın gənc azərbaycanlı ali təhsil almaq məqsədilə Av-

"Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrde və o illər ərefəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyanları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dırçəliş, milli oyanış əhval - ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına getirib çıxarmışdır. Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü - Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır".

**Heydər ƏLİYEV,
ümummilli lider.**

ropanın universitetlərinə göndərildi. Ticarəti və daxili bazarı dircəltəmək məqsədilə 1918-ci il avqustun 27-də azad ticarət haqqında fərمان verildi, oktyabrın 30-də ticaret donanmasının fealiyyəti bərpa olundu. 1919-cu ilin yayında Azərbaycan Xəzər donanması yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97,3 min kvadratkilometr idi. Gürcüstanla 8,7 min kvadratkilometr, Ermənistanla isə 7,9 min kvadratkilometr həmsərhəd ərazi Azərbaycan hökuməti tərəfindən mübahiseli torpaq sayılırdı. Azərbaycanın əhalisi 2 milyon 862 min nəfər idi ki, onun 70 faizini müsəlmanlar təşkil edirdi. 1920-ci ilin aprelində Denikinin qoşunlarını məglub edən XI rus ordu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Həmin günlərdə A.Mikoyan başda olmaqla, Bakı bolşevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər. Qaçqadan razılaşdırılmış plana görə, rus ordusu Bakıda bolşevik qiyamının başlanmasından 1-2 gün sonra Azərbaycana soxulmalı idi. Bununla da dünya ictimaiyyətində belə bir rəy yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur. Lakin Bakıda qiyam başlanmamış - aprelin 26-dan 27-nə keçən gecə XI ordu hissəleri Azərbaycan ərazisine daxil olub Bakıya doğru irəliləməye başladılar. Sərhəd qüvvələrindən ibarət azsaylı Azərbaycan ordu hissəleri düşmənə müqavimət göstərə bilər. Sovet Rusiyasının Azərbaycana əsl münasibətini V.I.Leninin 1920-ci il martın 17-də Qafqaz Cəbhəsi Hərbi-İnqilab Şurasının üzvləri Smilqa və Orconikidzeye göndərdiyi teleqram dolğun əks etdirir: "Bakını zəbt etmək bizə olduqca və olunduqca zəruridir, bütün səyələrinizi buna verin". Hələ 1918-ci ilin dekabrında bolşeviklər Bakıda ümumi siyasi tətil keçirməyə nail oldular. Tətildə 25-dən çox müəssisənin 12 minə qədər fəhləsi iştirak etdi. 1919-cu ilin mayında bolşeviklər Bakıda ikinci dəfə tətil keçirməyə cəhd göstərdilər. Azərbaycan bolşeviklərinin sosial bazasını əsasən qeyri-müsəlman əhalisi təşkil edirdi. 1919-cu il aprelin 25-də Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin milli hökumətə qarşı qiyami başlandı. Qiyamçılar bölgəni "Muğan Sovet Respublikası" elan etdilər. Avqustun əvvəlində qiyam hökumət qüvvələri tərəfindən yatırıldı. Hökumətin torpaq is-

dən Bakı şəhərinə köcdükdən sonra isə parlamentin təşkili işinə başlanmışdır. Parlament 17 aylıq fealiyyəti dövründə 145 iclas keçmişdir. Bu müddədə 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarılmış, onlardan 230-a yaxını təsdiq edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Nazırlar Şurası, hətta bir sıra halalarda məhkəmə aidiyyəti barədə də qərar qəbul edirdi. Belə ki, Nazırlar Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ile casusluqda ittihad olunan 13 nəfər haqqında cinayet işinin Herbi məhkəməyə verilmesi haqqında qərar qəbul edir. Belə hallar da yeganə olmayırdı. Nazırlar Şurası 5 dekabr 1918-ci ilde Gənəcə dairə məhkəməsi yanında hərbi məhkəmənin teşkili haqqında qərar qəbul etmişdir. Nazırlar Şurasının "Əlet stansiyasında baş verən hadisələr barədə" 27 yanvar 1919-cu il tarixli qərarında bəyənlə-xalq zəmin üzərində ölümlə, quldurluqla, qadınlar üzərində zorakılıqla müşayiət edilən hərəkətləri törədən şəxslər barəsində cinayet işlərinin hərbi səhra məhkəmələrinə verilmesi və onlar barəsində ölüm cəzasının da tətbiq edilməsi bərədə göstəriş verilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Nazırlar Şurası, hətta cinayet işinin başlanması barədə qərarlar da qəbul edirdi. Belə ki, Quba barışq məhkəməsinin hakim köməkçisi, Quba şəhər istintaq sahəsinin müdürü S.M.Sayılovin bərəsində cinayet işi başlanması və istintaq və məhkəmə prosesi başa çatanadək tutduğu vəzifəsindən kənarlaşdırılması haqda 16 iyun 1919-cu il tarixdə qərar da qəbul etmişdir. Həmçinin, Nazırlar Şurası 27 iyun 1918-ci il tarixdə dövlət dilinin türk dili (azəri türkçəsi) qəbul ediləsi, bir sıra hallarda cinayet qanunvericiliyi, hətta müstəsna cəza tədbiri - ölüm cəzasının tətbiq edilməsinin müvəqqəti bərpa edilməsi haqda 12 avqust 1918-ci il tarixdə qərar da qəbul etmişdir. Yenə də eyni səbəb üzündən Azərbaycan Xalq Cümhuriyyətinin Nazırlar Şurası 1 oktyabr 1918-ci il tarixdə "Neft sənayesinin milliləşdirilməsinin ləğv edilməsi haqqında", həqiqi hərbi mükəlləfiyyət haqqında hüquqi aktlar da qəbul etmişdir. Belə ki, Nazırlar Şurasının 18 yanvar 1919-cu il tarixli qərarı ilə ailədə tək olanlar və xalq müəllimləri hərbi mükəlləfiyyətdən azad olunmuşlar.

Bəli, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il keçir. Bir əsr ərzində ölkəmiz və xalqımız keşməkəsi özür yaşıdır. Həqiqətən də xalqımız bir daha hərriyət və azadlıq eşqini XX əsrin sonunda, yəni 1991-ci il oktyabrın 18-də ikinci dəfə öz dövlət müstəqilliyini elan edəndə dünyaya nümayiş etdi. Lakin bu dəfə də böyük qurban və itki həsabına əldə olunan müstəqilliyimiz təhlükəsi yarandı, yenə də daxili başlıpozuqluq, xarici müdaxilə, bednam qonşularımızın işgalçılıq siyaseti respublikamızı çətin vəziyyətə saldı.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə keşkinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş vermesi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə

ümməkmilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə getirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Ulu önderimiz yenidən hakimiyyətə qayğısı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalşamasına, özəl sektorun inkişafına güclü tekan verdi. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqrər olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fealiyyət göstərmələrinə də əlverişli şərait yaradı. İmzalanan neft müqavilələri, reallanşan iqtisadi proqramlar hesabına Azərbaycan qısa zamanda tərəqqi etdi, gücləndi.

Müstəqillikdən sonra xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən biri de 1995-ci ilde referendum yolu ilə qəbul olunan ilk Milli Konstitusiyamızdır. Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin şəxsi rəhbərliyi altında hazırlanmış ölkəmizin Əsas Qanunu beynəlxalq standartlara cavab verən mütərəqqi bir Konstitusiyadır. Müstəqil dövlətin həyətində Konstitusiyanın oynadığı rol yüksək qiymətləndirən Heydər Əliyev səlahiyyəti tərkibdə Konstitusiyası Komissiyası yaratdı və layihə ulu öndərin rəhbərliyi ilə geniş ictimaiyyətin müzakirəsinə verildi. 12 noyabr 1995-ci ilə Azərbaycanda çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildi və eyni vaxtda referendum yolu ilə müstəqil Azərbaycanın Əsas Qanunu-Konstitusiyası qəbul olundu.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin siyasi fealiyyəti dünən tərəfindən yüksək ictimai-siyasi xadimləri tərəfindən yüksək qiymətləndirilir. Möhtərəm Prezidentimiz bütün fealiyyəti Azərbaycanın dünya birliliyinə ineqrasiyasına, ölkəmizin mövqelərinin dəha da möhkəmləndirilməsinə, əhalinin həyat səviyyəsinin yüksələşməsinə, Milli Ordunun qüdrətlenməsinə, ərazi bütövlüyüümüzün təmin olunmasına, yeni iş yerlərinin açılmasına istiqamətib.

Müstəqillik hər birimiz üçün milli mənvi sərvətdir. Bu sərvəti qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək vətəndaşlıq borcumuzdur. Möhtərəm Prezidentimiz bununla əlaqədar demişdir: "Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müsələkədir. Bütün sənayemiz çox açıqdır, aydındır. Güclü iqtisadi təmel üzrində müasir siyasi sistemin formalşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycanlıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir... Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir".

**Lətifə MƏMMƏDOVA,
Sumqayıt Apellyasiya Məhkəməsinin
hakimi.**